



**Mövzu:** "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı"

**“XALQIMIZIN** tarixi-nin əsasını təşkil eləyən bütün mərhələlərdə, keçmiş əsrlər-də yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizi qalan simaları bu gün dünyada məşhurlaşdırın və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır...Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsa-sında tərbiyələnməlidir. Gənc-lərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişini yaxşı bilmə-lidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilmə-lidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”, -ümmum-milli lider Heydər Əliyev devib.

Bu müdrik fikirlərdən irəli golərək, yetişməkdə olan gənc nəslin millimənəvi ruhda təriyəsi, təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, tariximizin, mədəniyyətimizin, zəngin mənəvi ırısımızın öyrənilməsi çox önəmlidir. Pedaqoji elmlər doktoru, professor, Rüfət Nüseynzadə bildirib ki, ümum-milli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri daim diqqət mərkəzində saxladı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev milli mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə

Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsinə, qorunub-saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bildirirdi ki, bunlarsız millət yoxdur. Bunları qoruyub-saxlamış xalq isə daim müstəqillik yolunu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. "...Hər bir azərbaycanlı öz milli mənsubiyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalyıq" - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimi-

zi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğunu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Rüfət Nüseyn-zadənin sözlərinə görə, müasir dövrdə dövlət quruculuğuna dair müvafiq sənədlərdə uşaqların əxlaq və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsinə ciddi diqqət vermək tərbiyə və təhsil müəssisələrinin başlıca vəzifələrindən biri kimi qeyd edilir. “Çünki, yer üzərində mürtəce qüvvələr mövcud olduqca, vətənimizə, cəmiyyətimizə qarşı duran təxribaçılıq işi gözlənilir. Nə qədər ki, Ermənistən kimi mürtəce dövlətlərin təbiəti dəyişilməmişdir, irtica və təcavüzkar qüvvələr silahı yerə qoymamışlar, belə bir vəziviyət ümumxalq

Kiçik yaşı uşaqlar ailə səadəti, xeyir, şər haqqında, yoldaşlıq, dostluq, qayğıkeşlik, ədalət, ədalətsizlik, sülh, əmin-amalıq, müharibə, dağıntı, ekoloji çətinliklər, hüquq qanunları, iqtisadi biliklər, qənaət, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq və s. haqqında, təsəvvür və anlayışlara məhz həmin məktəbəqədər müəssisələrdə və məktəblərdə yiyələnirlər. Inkişaf etməkdə olan cəmiyyətimizdə şəxsiyyətin inkişafı və onun mənəvi keyfiyyətlərinə dair vəzifələr yetişməkdə olan nəslin qarşısında məsuliyyət hissini müntəzəm surətdə artırır. Gənc nəslin formallaşması şəraiti isə nəinki yaxşılaşır, həm də xeyli mürəkkəbləşir. Bu mürəkkəb-

ləşmənin əsas səbəblərindən biri elm və texnikanın surətlə inkişaf etdiyi atom, elektron və kosmos əsrində uşaqların mənəvi düşün-cələrini zənginləşdirən amillərin sayının getdikcə artmasıdır. Bü-tün bunlar o deməkdir ki, gənc nəsildə lazımi mənəvi və fiziki keyfiyyətlər yetişdirmək üçün cəmiyyətin şüurlu, məqsədönlü fəaliyyəti kimi tərbiyənin rolunu da ildən-ilə artır". Professor vur-ğulayıb ki, cəmiyyətin hazırlığı mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizin tarixində ən əlverişli obyektiv şərait ya-radılıb. "Belə ki, indi ölkəmizdə iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr müvəffəqiyətlə həyata keçirilir, xalqın mədəni səviyə-

# **“Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır”**

**“XALQIMIZIN TARİXİNİN ƏSASINI TƏŞKİL  
ELƏYƏN BÜTÜN MƏRHƏLƏLƏRDƏ, KEÇMİŞ  
ƏSRLƏRDƏ YÜKSƏK MƏNƏVİYYAT OLMUŞDUR”**



yəsi, maddi rifah həl yüksəlməsi  
uşaqların inkişafına təsir göstərən ailənin imkan və şəraitini genişləndir.”

Onunsözlərinə görə, bu yüksəkliklə yanaşı, cəmiyyətdə şəxsiyət, onun mənəvi “Bu prosesdə gənc nəslin formallaşması şəraitit isə nəinki təkcə yaxşılaşır, həm də xeyli mürəkkəbləşir. Məktəbəqədər yaşılı uşaqların yoldaşlıq, dostluq və qayğıkeşlik kimi əxlaqi keyfiyyətlərinin formallaşmasına təsir göstərən mühüm şərtlərdən biri uşağı əhatə edən müvafiq mənəvi mikromühitin yaradılmasıdır. Bunun əsasını isə uşaqın şəxsiyyətinə hörmət və qayğı, ağıllı tələbkarlıq təsir edir. Əlbəttə, uşaq mikromühitində baş verən hadisələrin heç də hamısı sosial həyat tərzinin normallarına uyğun gəlmir. Uşaq şəxsiyyətinin formallaşdığı bu mikromühitin obyekti təsiri ilə inkişaf etməkdə olan cəmiyyətimizin təlqin etdiyi əxlaq normallarının toqquşması heç də həmişə cəmiyyətin xeyrinə olan nəticəyə gətirib çıxarmır. Bütün bunlar uşaq və gənclərin tərbiyəsində yalnız davranışının təşəkkül etməsinə gətirib çıxarırlar, nəticədə uşaqlarda ikiyüzlülük, riyakarlıq, tənbəllik və s. formallaşır. Deyilənlərdən aydın olur ki, uşaqlarda dövrün tələbinə uyğun əxlaqi keyfiyyətlərin

inkişafi üçün cəmiyyətin şüurlu məqsədönlü fəaliyyəti getdikcə güclənir”

YAP Siyasi Şurasının üzvü Vüqar Rəmzadə isə bildirib ki ümummilli lider Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin adət-ənənələrimizin keşiyində durdu. Tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və ekspozitidlərin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşunaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzalandı. Azərbaycan folklorunun dahi dərindən aşdırılması, aşırı sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. “Heydər Əliyev dövlət quruculuğu prosesi ilə parallellər surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirirdi. Vaxtilə qadağalara məruz qalan yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqın qaytarıldı. Heydər Əliyev hər iki qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmış, maşa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərinin

dən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünya-sı miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Ulu öndər Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi”.

Onun sözlerinə görə, Ulu öndər Heydər Əliyev qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzüsdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. “Ulu öndərin milli mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir”.

(Davami var)

*Yazı Azərbaycan Respublikası Prezidenti yanında KİV-in  
İnkişafına Dövlət Dəstəyi Fonduunun layihəsi üzrə dərc edilib.*